

## **Bakı Ali Neft Məktəbinin Məzunlarının Assosiasiyası haqqında Əsasnamə**

### **1. Ümumi müddəalar**

- 1.1. Bakı Ali Neft Məktəbinin (BANM) Məzunlar Assosiasiyası (bundan sonra Assosiasiya) BANM-də təhsil almış məzunların Ali Məktəblə əlaqələrinin möhkəmləndirilməsi, onların Ali Məktəbin fəaliyyətinə dəstək verməsi, Ali Məktəbin fəaliyyətinin hər yerdə təbliğ edilməsi istiqamətində fəaliyyət göstərən ictimai təşkilatdır.
- 1.2. Assosiasiya öz fəaliyyətini BANM-in qarşısında duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə, Ali Məktəbin nüfuzunun daim artırılmasına hərtərəfli dəstək verilməsi istiqamətində qurur və bu məqsədlə həyata keçirdiyi tədbirləri daim Ali Məktəbin rəhbərliyi ilə razılaşdırır.
- 1.3. Assosiasiya gündəlik fəaliyyətini Azərbaycan Respublikasının elm və təhsil haqqında qanunvericilik aktlarının, SOCAR-ın bu sahədə qəbul etdiyi qərarlarının, BANM-in Nizamnaməsinin müddəalarının və rektorun əmrlərinin tələblərini nəzərə almaqla qurur.
- 1.4. Assosiasiyanın ofisi BANM-in kampusunda, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Bibi-Heybət yolu ünvanında yerləşir;
- 1.5. Assosiasiya sənədləşdirmə üçün blanka, künc ştampına, möhürə, loqotipə, banklarda manatla və xarici valyuta ilə hesablaşma hesablarına malikdir.

### **2. Assosiasiyanın əsas vəzifələri**

- 2.1. Assosiasiyanın əsas vəzifələri aşağıdakılardır:
  - 2.1.1. Ölkə daxilində və xaricdə BANM-in nüfuzunu daim qorumaq, onun fəaliyyətini ölkədə və xaricdə təbliğ etmək;
  - 2.1.2. BANM-in fəaliyyətinə dəstək verilməsinə ölkədə və xaricdə yaşayan fiziki şəxsləri, ölkədə və xaricdə fəaliyyət göstərən hüquqi şəxsləri cəlb etmək;
  - 2.1.3. BANM-in məzunlarının "alma mater"lə daimi əlaqə saxlamasını təmin etmək, onların təhsili ilə bağlı sənədləşdirmə məsələlərini həll etmək;
  - 2.1.4. Məzunlarının iştirakı ilə BANM-də və digər yerlərdə elmi-texniki, sosial-mədəni xarakterli tədbirlər keçirmək;
  - 2.1.5. Ölkədə və xaricdə fəaliyyət göstərən müəssisə və təşkilatları BANM-lə əməkdaşlıq əlaqələri qurmağa təşviq etmək;
  - 2.1.6. BANM-də məzunlarla bağlı müxtəlif yönümlü və müxtəlif miqyaslı tədbirlər keçirmək;
  - 2.1.7. BANM-in məzunlarının karyera uğurları haqqında məlumatlar toplamaq və təbliğ etmək, onların fəaliyyəti haqqında məlumatları yaymaq;
  - 2.1.8. BANM-in kampusunda «Məşhur məzunlar qalereyası»nı yaratmaq;
  - 2.1.9. BANM-in məzunlarının və tələbələrinin birgə iştirakı ilə müxtəlif tədbirlər keçirmək;

- 2.1.10. BANM-də Karyera Mərkəzinin yaradılmasına köməklik etmək və bu mərkəzlə sıx əməkdaşlıq etmək;
- 2.1.11. BANM-in İnternet səhifəsində məzunlar altsəhifəsini yaratmaq;
- 2.1.12. Müxtəlif ölkələrdə və müxtəlif müəssisələrdə çalışan məzunlar vasitəsilə elm, texnika və sənaye sahələrində baş verən yeniliklər, kadrların biliklərinə və şəriştələrinə tələbatlarda baş verən dəyişikliklər haqqında məlumatlar tapmaq, təhlil aparmaq və tədris planlarında dəyişikliklər edilməsi haqqında BANM-in rəhbərliyinə təkliflər vermək;
- 2.1.13. Tələbə qəbulu ərəfəsində orta məktəblərdə keçirilən tanıtım xarakterli tədbirlərdə və il boyu orta məktəblərin kollektivləri ilə BANM-in nümayəndələrinin görüşlərində məzunların iştirakını təmin etmək;
- 2.1.14. Dünyanın qabaqcıl universitetlərində məzunlarla iş üzrə həyata keçirilən mütərəqqi yanaşmalar haqqında məlumatları BANM-də tətbiq etmək üçün Assosiasiyanın rəhbərliyinə təqdim etmək.

### **3. Assosiasiyanın hüquqları**

- 3.1. Assosiasiya BANM-lə münasibətdə aşağıdakı hüquqlara malikdir:
  - 3.1.1. BANM-in fəaliyyətinin bütün istiqamətlərinə aid məlumatları Ali Məktəbin rəhbərliyindən almaq və onlardan öz vəzifələrinin icrasında istifadə etmək;
  - 3.1.2. BANM-in məzunlarının həyat və fəaliyyəti ilə bağlı tədbirlərin keçirilməsi üçün BANM-in rəhbərliyinə təkliflər vermək, onları razılaşdırmaq və həyata keçirmək;
  - 3.1.3. Ölkədəki və xaricdəki fiziki və hüquqi şəxslərlə BANM-lə əməkdaşlıqla bağlı danışıqlar aparmaq və əlaqələrin qurulması üçün BANM-in rəhbərliyinə təkliflər vermək;
  - 3.1.4. BANM-in rəhbərliyi ilə razılaşdırmaq şərtilə kampusda yaradılmış infrastrukturdan müxtəlif elmi, tədris, təlim, mədəni, sosial, idman və s. xarakterli tədbirlərin keçirilməsi üçün istifadə etmək;
  - 3.1.5. BANM-in rəhbərliyinin razılığı və yaxud tapşırığı ilə müxtəlif məsələlər üzrə ölkədə və xaricdə keçirilən müzakirələrdə verilmiş səlahiyyətlər çərçivəsində BANM-i təmsil etmək.

### **4. Assosiasiyanın üzvləri**

- 4.1. BANM-də bütün səviyyələrdə təhsil almış və məzun olmuş şəxslər Assosiasiyanın fərdi üzvləri ola bilərlər.
- 4.2. BANM-in fəaliyyətinə rəğbət bəsləyən və onun fəaliyyətinə töhfə vermək istəyən hər bir azərbaycanlı vətəndaşı Assosiasiyanın təəssübkeş üzvü ola bilər.
- 4.3. BANM-in məzunlarının rəhbərlik etdiyi və ya işlədiyi hər bir müəssisə və təşkilat Assosiasiyanın kollektiv üzvü ola bilər.
- 4.4. Assosiasiyanın fərdi, təəssübkeş və kollektiv üzvü olmaq üçün Assosiasiyanın elektron ünvanına (bhos.mezun@edu.az) məktub göndərmək və ya bilavasitə ərizə ilə müraciət etmək tələb olunur. Məktubda və müraciətdə hansı motivlərə görə üzv olmaq istəyi və BANM-in fəaliyyətinə hansı dəstəyi vermək arzusu və imkanları göstərilməlidir;

- 4.5. Assosiasiyanın fərdi, təəssübkeş və kollektiv üzvlərinin vəzifələri Əsasnamənin 2-ci bölməsində sadalanan vəzifələrin icrasında bilavasitə iştirak etmək və ya vəzifə səlahiyyətləri çərçivəsində bu işlərə dəstək verməkdir.

## **5. Assosiasiyanın idarə olunması**

- 5.1. Assosiasiyanın kollegial idarəetmə orqanı Məzunlar Yığıncağıdır. Məzunlar Yığıncağı ildə bir dəfə BANM-in növbəti məzunlarının buraxılışı ərəfəsində çağırılır. Məzunlar Yığıncağı BANM-in növbəti buraxılışı ilə bağlı məsələləri müzakirə edir və növbəti il üçün iş planı qəbul edir.
- 5.2. Növbəti Məzunlar Yığıncağına qədər müddətdə Assosiasiyanın fəaliyyətinə İdarə heyəti rəhbərlik edir. İdarə heyəti qəbul edilmiş iş planına uyğun tədbirlər həyata keçirir, zəruri hallarda bu plandan əlavə ortaya çıxan məsələləri həll edir, Assosiasiyanın üzvləri ilə əlaqələri nəzarətdə saxlayır, Məzunlar Yığıncağında il ərzində görülmüş işlər haqqında hesabat və Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.
- 5.3. İdarə heyətinin tərkibi tədris və idarəetməni həyata keçirən struktur bölmələrin təklifləri əsasında BANM-in Elmi Şurasında təsdiq olunur. Bu tərkibdən Elmi Şuranın qərarı ilə Assosiasiyanın prezidenti və baş katibi seçilir. İdarə heyətinin üzvlərinin sayı 5-7 nəfər qəbul olunur.
- 5.4. BANM-in tədris və idarəetmə struktur bölmələri ilə daimi əlaqələrin təmin edilməsi üçün İdarə heyətinin tərkibinə bu bölmələrin əməkdaşları daxil edilə bilər. Bu Assosiasiyanın fəaliyyətinin ilk illərində işlərin səmərəli təşkili üçün çox vacibdir.
- 5.5. İdarə heyəti Assosiasiyanın illik iş planının layihəsini tərtib edir və Məzunlar Yığıncağında müzakirəyə təqdim edir.

## **6. Assosiasiyanın fəaliyyətinin təşkili**

- 6.1. Assosiasiyanın fəaliyyətinin təşkili üçün BANM-in kampusunda müvafiq ofis yaradılır və müasir kommunikasiya vasitələri ilə təchiz olunur.
- 6.2. Assosiasiyanın cari fəaliyyəti İdarə heyəti tərəfindən Məzunlar Yığıncağında təsdiq olunmuş iş planı üzrə həyata keçirilir.
- 6.3. İdarə heyəti öz iclasında iş planına daxil edilmiş tədbirlərin həyata keçirilməsi üçün zəruri olan işləri müzakirə edir və onların icrasını təmin edir.
- 6.4. Zərurət yarandıqda iş planına daxil edilməyən, lakin BANM-in fəaliyyətinə dəstək olan digər tədbirlər də həmin qaydada həyata keçirilir.

## **7. Assosiasiyanın maliyyə fəaliyyəti**

- 7.1. Assosiasiya aşağıdakı maliyyə vəsaitlərinə malik ola bilər:
- 7.1.1. Assosiasiyanın fərdi və kollektiv üzvlərinin ildə bir dəfə ödədikləri üzlük haqlarından daxil olan vəsaitlər;
- 7.1.2. BANM-in təəssübkeşləri olan ölkə vətəndaşlarının, ölkədəki və xaricdəki müəssisə və təşkilatların könüllü olaraq ayırdıqları vəsaitlər;
- 7.1.3. Qanunvericiliyə zidd olmayan digər mənbələrdən daxil olan vəsaitlər

7.1.4. Assosiasiya onun sərəncamında olan maliyyə vəsaitlərini BANM-in rəhbərliyi ilə razılaşdırmaqla idarə edir.

## **8. Digər müddəalar**

Zərurət yaranarsa bu Əsanaməyə BANM-in Elmi Şurasında təsdiq edilməklə dəyişikliklər və əlavələr edilə bilər.

**Əsasnamə Bakı Ali Neft Məktəbinin Elmi Şurasının 08.06.2017-ci il tarixli iclasında (protokol №05-2016/2017) müzakirə edilib və bəyənilib.**